

GEOLOGİYA

UOT 556.34

CƏBRAYIL DAĞƏTƏYİ DÜZƏNLİYİ ƏHALİSİNİN YERALTI SU TƏCHİZATI MƏNBƏLƏRİ

¹M.A.MƏMMƏDOVA, ²E.H.RÜSTƏMOV, R.B.MƏMMƏDOVA

¹*Bakı Dövlət Universiteti, ²“Azərsu” ASC,*

³*“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu,*

*m.mammadova56@mail.ru, elkinrustemov@mail.ru,
ramilya.mammadova@gmail.com*

Məqalədə işgaldan azad edilmiş Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan kimi inzibati rayonların ərazilərini əhatə edən Cəbrayıl dağətəyi düzənliliyinin hidrogeoloji şəraiti, yeraltı suların hidrodinamiki və hidrokimyəvi göstəriciləri şərh olunmaqla yanaşı, öz yaşayış məntəqələrinə qayidaraq şəhər və ətraf kəndlərdə məskunlaşacaq əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün yeraltı su təchizatı mənbələri- ərazinin təzyiqli və çaylarının məcraaltı suları, onların istismar ehtiyatları və bu sulardan istifadə yolları irəli sürüüllür.

Açar sözlər: sulu horizontlar, suyun ümumi minerallaşması, yeraltı su təchizatı mənbələri, yeraltı suların istismar ehtiyatları.

Tədqiqat sahəsi Azərbaycan Respublikasının cənub-qərbində, Kiçik Qafqaz sıradağlarının cənub-şərq yamacları ilə Araz çayı arasında yerləşərək, cənubdan İran İslam Respublikası və qərbdən Ermənistən Respublikası ilə həmsərhəddir. Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan kimi inzibati rayonların ərazilərini əhatə edir. Ermənistən Respublikasının silahlı qüvvələri tərəfindən işgal olunana qədər (1993-cü il) bu rayonların iqtisadiyyatının əsasını kənd təsərrüfatı (əsasən taxılçılıq, pambıqçılıq və heyvandarlıq) təşkil edirdi və burada sənaye sahələri az inkişaf etmiş, əsasən yüngül və yeyinti sənaye müəssisələri ilə təmsil olunmuşdu. İşgal olunmuş bütün ərazilər (torpaqlarımızın 20 %-i) Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində işgaldən azad olunmuş və yuxarıda qeyd olunan inzibati rayonların əraziləri hazırda yeni yaradılmış Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına daxildirlər.

Ümumiyyətlə, Azərbaycan Respublikası ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla, qeyri-bərabər paylanmış və əsasən onların formallaşması üçün əlverişli təbii şəraitə malik dağətəyi düzənliliklərdə toplanmışdır. Respublikanın içməyə yararlı illik su ehtiyatları 55,6 mlrd. m³ təşkil edir. Illik su ehtiyatlarının 9 mlrd. m³-i məhz yeraltı suların payına düşür ki,

onun da 4,35 mlrd.m³-i [3, 40] təsdiq edilmiş regional istismar ehtiyatlarına daxildir (cədvəl 1).

Tədqiqat sahəsi orografiq nöqteyi-nəzərdən dağətəyi və düzənlik hissələrə bölünür. Ərazinin hidrografik şəbəkəsi Araz çayı və onun sol qolları olan Oxçuçay, Həkəriçay, Kondələnçay və s. çaylarla təmsil olunub.

Cədvəl 1

**Azərbaycan Respublikasının
yeraltı sularının təsdiq edilmiş regional istismar ehtiyatları**

Hidrogeoloji rayon	Təsdiq edilmiş ehtiyatların aid edildiyi ərazilərin sahəsi, km ²	Təsdiq edilmiş regional istismar ehtiyatları	
		min m ³ /gün	m ³ /san
Gəncə-Qazax	4050	4004,0	46,34
Samur-Qusarçay	925	2156,0	24,95
Alazan (Qanıx) Əyriçay	3000	2000,0	23,15
Qarabağ	3360	1806,0	20,90
Naxçıvan	1480	902,2	10,44
Şirvan	2100	359,09	4,16
Mil düzənliyi	3834	348,7	4,04
Cəbrayıl	450	193,0	2,23
Lənkəran	1370	162,0	1,88
Cəmi:	20569	11930,9 (4,35 mlrd. m ³ /il)	138,1

Bu çayların ərazinin yeraltı sularının qidalanmasında rolü böyükdür və yeraltı sular onların gətirmə konuslarında formalaşmışdır. Geoloji quruluşunun əsasını dağlıq hissədə yer səthinə çıxan qədim yaşlı (yura və təbaşir) süxurlar, düzənlik hissədə neogen və dördüncü dövr yaşlı Həkərə lay dəstəsinin (Bakı-Abşeron mərtəbəsi) süxurları təşkil edir. Cəbrayıl dağətəyi düzənliyi böyük qalılıqlı malik çəqil çöküntülərinin geniş yayılmasına baxmayaraq, doldurucu süxurların xeyli gilliliyi və qidalanma mənbələrinin zəifliyi, həmçinin iqlimi, geoloji-geomorfoloji-tektonik quruluşu ilə əlaqədar olaraq məhdud yeraltı su ehtiyatlarına malikdir. Ərazinin yeraltı suları üç genetik çöküntü tipi ilə bağlıdır:

1. Allüvial və allüvial-prolüvial qum və çəqil çöküntüləri ilə - çayların məcraaltı axını.

2. Həkərə lay dəstəsinin qum və çəqil çöküntüləri ilə - təzyiqsiz və təzyiqli sulu horizontlar.

3. Düzənliyin ərazisini şimal və şimal-qərbdən məhdudlaşdırıran köklü süxurlarla-çatlı və karstlaşmış əhəngdaşı və qumdaşı süxurlarından çıxan bu-laqlar (2,0 l/s-ə qədər sərfə malik).

Ərazinin geoloji quruluşu və litofasial şəraitini nəzərə alınaraq öyrənilən üst 200-300 m dərinliklərdə 2 sulu horizont kompleksi ayrılır: qrunt və təzyiqli.

Qrunt su horizontu-çay dərələrinin allüvial çöküntüləri və onlardan altda yatan Həkərə lay dəstəsinin çöküntüləri ilə bağlıdır. Sulu süxurlar litoloji

tərkibcə qum, qumca və gilcə dolduruculu çaqıllarla təmsil olunub. Lakin onlar arasında gilli təbəqə və linzalar da mövcuddur. Qrunut su horizontu Arazin və onun qollarının dərələrində geniş yayılmış və quyularla 0,7-30 m dərinlikdə açılmışdır. Xüsusi sərf 0,01-3,0 l/s·m olmaqla, quyulardan suçəkmə zamanı 9,11/l su alınmışdır. Sulu süturların (allüvial) süzülmə əmsali 3-24,2 m/gün təşkil edir, sukeçiricilik əmsali isə 1175 m²/günə qədərdir [1, 112]. Həkərə lay dəstəsi çöküntülərində qrunut suları hər yerdə mövcuddur və onlara adətən çay dərələrində allüvial çöküntülərdən altda rast gəlinir. Həkərə lay dəstəsi çöküntülərində formalasılmış qrunut sularının yatma dərinliyi 20-81 m olmaqla, sulu horizontun qalınlığı adətən 50-100 m təşkil edərək, 23-110 m arasında dəyişir [4, 136]. Sulu süturlar litoloji tərkibcə qumlu-gilli dolduruculu çaydaşlı çaqıl-çinqıllarla təmsil olunub. Ərazinin orta hissələrində gilli süturların kəsilişdə artması qrunut sularının bulaqlar şəklində (8 l/s-ə qədər sərfli) yer səthinə çıxmamasına səbəb olur. Eyni zamanda, bu ərazidə sərfi 10-15 l/s təşkil edən çoxlu sayıda kəhrizlər də mövcuddur.

Təzyiqli sulu horizont- quyular vasitəsilə Həkərə dəstəsinin çökmə süturlarında 200-300 m dərinlikdə açılmışdır. Kollektor rolini qumdaşı, gil və qum dolduruculu çaqıl-çinqıllar oynayır ki, onların da qalınlığı 15-57 m arasında dəyişir. Süturların süzülmə əmsali əsasən 0,01-5,5 m/gün olmaqla, sukeçiriciliyi 20-30 m²/günə qədərdir. Suların pyezometrik səviyyəsi adətən yer səthindən aşağıda (81 m-dək), dağətəyi düzənliyin şimal-şərq hissəsində isə səviyyə yer səthindən yuxarıda (+17,7 m) qərarlaşır. Təzyiqli sulu horizontu açmış quyuların sərfi 0,2-5,7 l/s və xüsusi sərfi 0,003-0,9 l/s·m təşkil edir [2, 159] (cədvəl 2).

Cədvəl 2

Cəbrayıl dağətəyi düzənliyinin sulu horizontlarının hidrogeoloji parametrləri


Yeraltı su horizontu	Su horizontunun yatmanın dərinliyi, m	Statik və ya pyezometrik səviyyə, m	Hidroreyefin məalliyi	Sulu süturların qalınlığı, m	Quyuların sərfi, l/s	Xüsusi sərf, l/s·m	Sulu süturların filtrasiya əmsali, m/gün
Təzyiqsiz (allüvial)	-	0,7-30	0,03-0,005	10,8-119	0,13-9,1	0,014-3	3-24,2
Təzyiqsiz (həkəri)	-	20-81	0,05-0,005	23-210	0,07-18	0,01-1,8	0,01-6,8
Təzyiqli (həkəri)	200-300	+17,7-81	0,035-0,01	15-57	0,2-5,7	0,003-0,9	0,01-5,5

Yeraltı suların su təchizatında istifadə olunması üçün onların təbii ehtiyat və resurslarından əlavə bu suların istismar ehtiyatları da qiymətləndirilməlidir.

1970-1971-ci illərdə aparılmış kompleks tədqiqatlara əsasən Cəbrayıl dağətəyi düzənliyinin içmək-təsərrüfat təyinatlı yeraltı sularının istismar ehtiyatları ilk dəfə $36,2 \text{ min m}^3/\text{gün}$ həcmində qiymətləndirilmişdir.

1971-1972-ci illərdə ərazidə suya perspektiv tələbatın ödənilməsi üçün hidrogeoloji tədqiqatlar aparılmış və su təchizatı baxımından əhəmiyyət kəsb edən məcraaltı suların istismar ehtiyatları $193 \text{ min m}^3/\text{gün}$ həcmində [1, 117] qiymətləndirilmişdir (C_1 və C_2 kateqoriyaları üzrə).

Ərazinin yeraltı suları Oxçucay vadisi istisna olmaqla (ümumi minerallaşma dərəcəsi 1,9 q/l təşkil edən) əksər sahələrdə şirindir, onların ümum minerallaşma dərəcəsi 1,0 q/l-ə qədərdir. Sular əsasən hidrokarbonatlı kalsiumlu, bəzən hidrokarbonatlı-sulfatlı kalsiumlu-maqneziumludurlar (Şəkil 1). Bu suların codluğu 2,5-16,2 mq·ekv/l arasında dəyişir.



Sək. 1. Cəbrayıl dağətəyi düzənliliyinin hidrogeoloji xəritəsi

(Azərbaycanın hidrogeoloji xəritəsindən çıxarış)

Miqyas 1:500000, F.S.Əliyev, S.Ə.Əlizadə, V.A.Listenqarten, E.P.Fialko, 1992).

Həkərə dəstəsinin də suları ümumi minerallaşma dərəcəsi $0,5 \text{ q/l}$ -ə qədər olmaqla, əksər sahələrdə (ümumi minerallaşma dərəcəsi $2-3,5 \text{ q/l}$ təşkil edən Soltanlı kəndi istisna olmaqla) şirindir. Yeraltı suların hərəkəti istiqamətində ümumi minerallaşma dərəcəsi dağətəyindən ($0,5 \text{ q/l}$) Araza doğru artsa da (1 q/l -ə qədər) sular şirindir. Sular adətən hidrokarbonatlı kalsiumludur, bəzən hidrokarbonatlı-sulfatlı natriumlu və kalsiumlu-maqneziyalı olurlar. Lakin minerallaşma dərəcəsinin artması ilə suyun kimyəvi tipi dəyişir. Sular tərkib

göstəricilərinə görə hazırda respublikada qüvvədə olan ГОСТ-2874-82 “İçmeli su” normativlərinin tələblərini ödəyir.

Hazırda dağətəyi düzənliyin yeraltı suları bulaqlar, kəhrizlər və quyular vasitəsilə ərazinin əhali məskunlaşmış yaşayış məntəqələrinin su təchizatı üçün istifadə olunur.

Ərazinin yeraltı sularının formallaşma şəraiti və istismar ehtiyatları fond və ədəbiyyat məlumatları əsasında şərh olunub. Ərazinin uzun müddət işğal altında olan yaşayış məntəqələrində su təchizatı sistemləri (ümumi sərfi $47,26 \text{ min m}^3/\text{gün}$ təşkil edən bulaqlar, kəhrizlər və istismar quyuları) dağıdılmışdır. Tədqiqat sahəsinin yeraltı su ehtiyatlarının hesablanmasından olduqca uzun bir müddət keçmişdir və təbii ki, yeraltı hidrosferdə baş vermiş dəyişikliklər artıq bu ehtiyatların yenidən qiymətləndirilməsi zərurətini yaradır. Aparılacaq müvafiq hidrogeoloji tədqiqatlara əsasən ərazinin yeraltı sularının istismar ehtiyatları sənaye kateqoriyaları üzrə qiymətləndirilməklə, öz yaşayış məntəqələrinə qayıdaraq şəhər və ətraf kəndlərdə məskunlaşacaq əhalinin içmeli suya olan tələbatının yeni sugötürүcü qurğular vasitəsilə təzyiqli və çayların məcraaltı sularının hesabına ödənilməsi mümkündür.

ƏDƏBİYYAT

1. Əliyev F.Ş. Azərbaycan Respublikasının yeraltı suları, ehtiyatlarından istifadə və geoloji problemləri. Bakı: Çaşıoğlu, 2000, 326 s.
2. İmanov F.Ə., Ələkbərov A.B. Azərbaycanın su ehtiyatlarının müasir dəyişmələri və ineqrasiyali idarə edilməsi. Bakı: Mütərcim, 2017, 345 s.
3. Məmmədova M.A., Rüstəmov E.H., Məmmədova R.B. Azərbaycanın yeraltı su ehtiyatları – təhlükəsiz içmeli su mənbəyi. Ekologiya və Su Təsərrüfatı Elmi-Texniki və İstehsalat jurnalı. Bakı, 2017, № 5, s. 39-44.
4. Листенгартен В.А. Закономерности формирования, особенности методики оценки ресурсов и перспективы использования маломинерализованных подземных вод равнин Азербайджанской ССР. Баку: Элм, 1983, 272 с.

ПОДЗЕМНЫЕ ИСТОЧНИКИ ВОДОСНАБЖЕНИЯ НАСЕЛЕНИЯ ДЖЕБРАЙЛЬСКОЙ ПРЕДГОРНОЙ РАВНИНЫ

М.А. МАММАДОВА, Э.Г.РУСТАМОВ, Р.Б.МАММАДОВА

РЕЗЮМЕ

В статье описываются гидрогеологические условия Джебраильской предгорной равнины, охватывающей деоккупированные территории Физулинского, Джебраильского, Губадлинского и Зангиланского административных районов, а также гидродинамические и гидрохимические показатели подземных вод. Также предлагаются подземные источники водоснабжения - напорные и подрусловые воды территории, их эксплуатационные запасы и способы использования для удовлетворения потребности в питьевой воде населения, которое, возвратившись в свои населенные пункты, поселятся в городах и окрестных селах.

Ключевые слова: водоносные горизонты, общая минерализации вод, подземные источники водоснабжения, эксплуатационные запасы подземных вод.

UNDERGROUND SOURCES OF WATER SUPPLY OF THE POPULATION OF JEBRAIL FOOTHILL PLAIN

M.A.MAMMADOVA, E.H.RUSTAMOV, R.B.MAMMADOVA

SUMMARY

The article describes the hydrogeological conditions of the Jebrail foothill plain, covering the deoccupied territories of the Fizuli, Jebrail, Gubadli and Zangilan administrative regions, as well as hydrodynamic and hydrochemical indicators of groundwater. It also offers underground sources of water supply - pressure and under-channel waters of the territory, their operational reserves and methods of using them to meet the need for drinking water of the population, which, having returned to their settlements, will settle in cities and surrounding villages.

Keywords: aquifers, total mineralization of waters, underground sources of water supply, operational reserves of groundwater